



## Yaşamağa və ölməyə VƏTƏN yaxşı

İndi heç kimi təəccübləndirmək mümkün deyil.. Ona görə ki, hər gün yollardayıq... Bütöv Vətənin yollarında.... Ağdama, Füzuliyə, Cəbrayıla, Xocavəndə, Zəngilana, Qubadlıya, Laçına Ağdərəyə, Kəlbəcərə, Xocalıya, Şuşaya, Xankəndinə getdiyimiz yoldu bu yol! Və biz bu yolu artıq qalib kimi gedirik... torpağın sahibi kimi gedirik.

Və hələ neçə illər bundan önce xalq şairi böyük Bəxtiyar Vahabzadə ilə söhbətlərimin birində mənə dediyi kimi, "Bu, böyük Qayıdışın yoludu". Bəxtiyar müəllim mənə ürək-dirək vermiş kimi onu da dedi ki, "Darıxma, Türkün özünə dönüşü var. Bizim də böyük dönüşümüz olacaq. Bu, böyük Qayıdış kimi düşəcək tariximizə".

Xalq şairimizin bu fəhmi indi çin olur, indi gerçəkləşir. Və mən bu gerçəkləşən qayıdışın bir sıra nəfəri kimi özümü xoşbəxtlərin sırasında görüram. Çünkü "ölməyə vətən yaxşı" deyənlər elə-belə adamlar olmayıb. Onların istəyinin mahiyyəti indi bəlli olur mənə.

Yadımıma dünyasını dəyişmək ərəfəsində atamın dediyi söz də düşür. "Allah möhlət verə, gedib kəndimdə ölüm!".

Mən bu arzunun fərqinə indi daha çox varıram. İndi anlayıram ki, atam Allahdan elə-belə ömür istəmir, kəndini görmək üçün möhlət isteyirmiş. Təəssüs kəndini, bu günü görmək, qələbə xəbərlərini eşitmək dünyasını dəyişən insanlarımıza nəsib olmadı. Amma ruh ki, yaşayır.

İnanıram ki, indi o ruhlar Qarabağdadı, səngərləri keçib gediblər. Orda qarşılıyırlar əsgərlərimizi... orda qarşılıyırlar igidlərimizi.

Bəli, bu gün daha "DQMV" yoxdu! Gedib cəhənnəmin dibinə!!! Oradan isə dönüş mümkün süzdü! Bu gün AZAD QARABAĞ VAR!!! Bu gün XANKƏNDİNDƏ dalgalanan AZƏRBAYCAN BAYRAĞI VAR!!! o bayraqı qaldıran DƏMİR YUMRUQ VAR!!!

...Hə, şükür ki, yolum Tuğadı... Şükür ki, içimdə sıralanan ümidi əsgərlərimizə qoşulub məndən öndə idilər.. Və bir də mən artıq dəfələrlə yazış təkrarladığım bir nisgili indi içimdən qovmaq gücündəyəm. Çünkü "Ehtiyacım elçi daşı" kitabımda yazmışdım ki:

*Ana qucağından  
isti yer  
körpə qiğıltısından  
həzin musiqi  
varmı dünyada ?!*

*Ana - ana torpaq  
övlad əsgər.  
Başını söykədiyin  
sinəyə  
sevgini göstər...*

*Ağrısını  
süd kimi əm  
Və Allahın eşi də biləcəyi  
səslə içində piçilda -*

*Qəmin kəm, Ana,  
Qəmin kəm  
torpaq,  
qəmin kəm...*

İndi torpağımız da, analarımız da, övladlarımız da, özümüz də qəmdən qurtulmuşuq. Bu gün bir-birimizə gözaydındılığı veririk.

Və bu gün biz həm də darıxdığımız torpağı ciynimizə qaldırmışıq. Çünkü onun 30 il yad tapdağında qalmasına dözmüşük... Və qisasımızı qanımızla alıb onu ciynimizə qaldırmışıq ki, bir daha yad ayaq dəyməsin, yad nəfəs toxunmasın. İnşallah, belə də olacaq!

Və biz bir-birimizə bundan sonra bir andla müräciət edəcəyik. Yəni sözümüzü, fikrimizi isbat üçün "TORPAQ HAQQI!" - deyib and içəcəyik.. Çünkü bundan gözəl and yoxdu dünyada. Mən də o andla sizə deyirəm:

- Torpaq haqqı, sizi Tuğda gözləyəcəm!